

**Əliağa Bayram oğlu ƏZIMZADƏ**  
Qərbi Kaspi Universitetinin doktorantı  
E-mail: eliaga.ezimzade.phd@wcu.edu  
ORCID ID - 0000-0001-5071-2418

## **QLOBALLAŞMA HAQQINDA NƏZƏRI BAXIŞLARIN MÜQAYISƏLİ TƏHLİLİ**

### **Xülasə**

21-ci əsrin texnoloji inkişafi məsafələri qısaltmış, pul və əmtəə dövriyyəsini artıraraq qloballaşma prosesini daha da sürətləndirmişdir. Ötən əsrin ortalarında meydana çıxan qloballaşma anlayışı bugünkü çox sahələrdə fərqli mənalarda istifadə edilir. Buna səbəb qloballaşma haqqında fərqli fikir və ya-naşmaların mövcudluğudur. Bəzi nəzəri baxışlarda qloballaşma ölkələri və insanları yaxınlaşdırın müsbət integrasiya prosesi kimi qiymətləndirilsə də, qloballaşmanın “amerikanlaşma”, “kapitalizmin yeni mərhələsi”, “qərbləşmə” kimi görənlər də az deyil. Məqalədə qloballaşma anlayışının tarixinə qısa nəzər salılmış və qloballaşmaya fərqli yanaşmaları ifadə edən müxtəlif təriflər göstərilmişdir. Qloballaşmaya yanaşmalar üç əsas qrupa ayrılıraq qloballaşmanın tarixin yeni mərhələsi olaraq görən ifrat qloballaşma tərəfdarlarını, ona keçmişdən mövcud olan bir proses kimi yanaşanlar və mövcud sistemi dəyişəcəyinə inanları özündə ehtiva edir. Qloballaşma prosesinə tənqid etmək yanaşaraq onu birqütiblə proses kimi deyil qarşılıqlı integrasiya prosesi kimi görmək istəyənlər anti-qloballaşma hərakatı adı altında birləşiblər. Məqalədə anti-qloballaşma hərakatının tarixinə nəzər salılmış, hərakat iştirakçılarının qloballaşmaya qarşı iddiaları və hərakatın məqsədləri qeyd olunmuşdur. Çünkü anti-qloballaşma hərakatının iştirakçıları qloballaşmanın tamamilə əleyhinə deyillər. Əksinə onlar iqtisadiyyatın, texnologiyanın, mədəniyyətlərin integrasiyasının təşviq edilməsinin tərəfdarlarıdır. Qloballaşma əleyhdarları kimi tanınan bu qrup qloballaşma altında imperializm siyasetinin həyata keçirilməsinə etiraz edir. İstar qloballaşma tərəfdarları istərsə də anti-globalistlər qloballaşmanın bir imkan olaraq qəbul edərək insanların rifahı və ümuməşəri məqsədlərə çatmaq üçün ondan düzgün istifadə olunmasını vurgulayırlar.

**Açar sözlər:** Qloballaşma, anti-qloballaşma, hiperglobalistlər, skeptiklər, transformerlər

**JEL:** E 00

**UOT:** 338

**DOI:** <https://doi.org/10.54414/TLOG1601>

### **Giriş**

XX əsrin sonundan başlayaraq ictimai həyatda və elmi ədəbiyyatlarda “qloballaşma” termininə tez-tez rast gəlinir. Qloballaşma termini elmi ədəbiyyatda ilk dəfə 1964-cü ildə nəşr olunan “Mediani anlamaq: İnsanın davamı” adlı əsərində Herbert Marşal Makluan tərəfindən istifadə olunmuşdur. Harvard Biznes Məktəbinin əsas simalarından olan, tanınmış marketinq mütəxəssisi Teodor Levit 1983-cü ildə “Harvard Business Review” jurnalında nəşr olunan “Bazarların qloballaşması” adlı məqaləsi ilə qloballaşma anlayışının tanınması və yayılmasında vacib rol oynamışdır. [1, s.8] Digər bir mənbəyə görə isə qloballaşma anlayışı ilk dəfə ingilis iqtisadçısı U.Foterin 1833-cü ildə yazdığı dünyada resursların bölüş-dürülməsi və istifadəsi ilə bağlı məqalədə istifadə

edilmiş və daha sonra 4 aprel 1959-cu ildə “The Economist” jurnalında dərc edilmişdir. [2, s.116] Qloballaşma anlayışı haqqında təriflər müxtəlif elm sahələrinin mütəxəssisləri tərəfindən irəli sürüldüyündən ona vahid tərif vermək mümkün olmamışdır. Çünkü qloballaşma bir çox sahələrə öz təsirini göstərmmiş, fərqli elmlərin maraq dairəsinə daxil olmuşdur. Elmi ədəbiyyatları aşadırarkən qloballaşmaya müxtəlif elmi prizmalardan, fərqli istiqamətlərdən yanaşıldığından və ona fərqli təriflər verildiyinin şahidi oluruq. “The Economist” jurnalı qloballaşmanın 5000-dən çox tərifinin olduğunu bildirir. [3] Bu təriflər arasında qloballaşma prosesinə müsbət yanaşanlar, onu ölkələrin bir-birinə yaxınlaşması, integrasiyası kimi qiymətləndirənlər olduğu kimi, qloballaş-



manın bir qütblü proses, “qərbləşmə”, “amerikanlaşma” və imperializmin yeni modeli olması ilə bağlı fikirlər də az deyil. Globallaşma mövzusunda ona şübhə ilə yanaşanlar- skeptiklər və dəstəkleyənlər-globalistlər arasında davam edən bu fikir ayrıqları Devid Held və Antoni Makqryu tərəfindən “qlobal mübahisə” olaraq adlandırılmışdır.

### **Globallaşmaya fərqli yanaşmalar**

Held və Makqryu öz tədqiqatlarında globallaşmaya yanaşmaları ümumi olaraq 3 qrupa bölübllər:

- 1) Hiperglobalistlər
- 2) Skeptiklər
- 3) Transformerlər [4, s.177]

**Hiperglobalistlər**- yaxud ifrat globalistlər globallaşmanın milli dövlətlərin artıq öz effektivliliyini itirdiyi və qlobal iqtisadi sistemin bir elementinə çevrildiyi bəşər tarixinin yeni dövrü kimi izah edirlər. Onlara görə globallaşma tarix boyunca var olan bir prosesdir və qədim dövrlər onun ilk mərhələsidir. Bu yanaşmalar globallaşma prosesini daha çox iqtisadi cəhətdən qiymətləndirir. Buna görə də bir çox hiperglobalist nəzəriyyəçilər globallaşmanın dövlətləri zəiflətdiyini və əvəzinə siyasi, iqtisadi, mədəni tərəfləri ilə yeni qurumlar formalaşdırduğunu müdafiə edirlər. [4, s.165]

**Skeptiklər** – Hiperglobalist yanaşmanın əksi olan bu yanaşma globallaşmaya şübhə ilə yanaşaraq onun yeni bir proses olmadığını qeyd edirlər. Skeptiklər yüz il əvvəl dünya iqtisadiyyatında baş verən dəyişikliklərin yenidən yaşandığını və bu səbəbdən də globallaşmanın yeni bir hadisə olduğunu qəbul etmirlər. Onların fikrincə, əgər yaşadığımız dövrdəki iqtisadi integrasiyanı 19-20-ci əsrlərin klassik qızıl dövrü ilə müqayisə etsək o zaman dünyanın indiki ilə müqayisədə iqtisadi cəhətdən daha çox integrasiya etdiyi aydın olar.

**Transformerlər** – globallaşma öz başına müasir cəmiyyətləri və dünya nizamını təkrar formalaşdırın bir quruluşdur. Onlara görə globallaşma yeni minillikdə baş verən texnoloji, ictimai, mədəni və iqtisadi yeniliklərin əsas təkanverici qüvvəsidir. Transformerlər globallaşmanın milli dövlətlərin gücünü, səlahiyyətlərini və funksiyalarını yenidən formalaşdırduğunu müdafiə edirlər.

Globallaşma anlayışının daha yaxşı anlaşılması üçün özündə müxtəlif yanaşmaları əks etdirən bir neçə tərif vermək yerində olar. Bəzi

təriflərə nəzər saldıqda globallaşmaya yeni beynəlxalq sistem və ya bütün dünyani təsir altına alan bir proses kimi yanaşmaların şahidi ola bilərik. Məsələn, Tomas Fridmania görə globallaşma sadə bir fenomen yada müvəqqəti proses deyil soyuq müharibə sistemini əvəz edən yeni beynəlxalq sistemdir. [5, s.8] Onun fikrincə globallaşma bazar iqtisadiyyatın bütün dünyaya yayılmasıdır. [5, s.31] Aydin Fındıkçının fikrinə görə isə soyuq müharibədən sonra dünya iqtisadiyyatında baş verən inkişaf və dəyişikliklər globallaşma adı altında izah olunur. [6, s.21] Vayn Elvudun fikrincə globallaşma qədim prosesə verilən yeni addır. Belə ki, 500 il əvvəl Avropa müstəmləkəciliyi ilə birgə iqtisadiyyatda başlayan bütünləşmə sonralar globallaşma adlandırılmışdır. [7, s.35] Kalemciyə görə isə globallaşma ölkələr arasında iqtisadi maneələrin aradan qaldırılması ilə tarixin ən böyük iqtisadi hərəkətliliyinin baş verməsi hadisəsidir. Giddense görə globallaşma bir ölkədə meydana gələn hadisələrin başqa yerlərə də təsir göstərməsidir. Ohmae isə globallaşmanın hər şeyi dəyişdirən, dövlətlərin və ittifaqların ona qarşı heçnə edə bilməyəcəkləri qəti proses kimi təsvir etmişdir. [8, s.42] Digər tərəfdən globallaşmanın qlobal cəmiyyətin formalaşması, vahid dünya bazarının yaranması, dünya miqyasında bütünləşmə prosesi kimi qiymətləndirən yanaşmalar da az deyildir. BMT-nin İnsan İnkişafı Hesabatına (2000) görə globallaşma, sadəcə əmtəə və xidmətlərin dünya miqyasında sərbəst hərəkəti olmayıb, həmdə dünyadakı bütün insanların qarşılıqlı asılılığını ifadə edir. Globallaşma təkcə iqtisadi deyil, eyni zamanda mədəni, texnoloji və idarəetmə baxımından da bütünləşmə prosesidir. Dünyanın ayrı-ayrı nöqtələrində baş verən hadisələrin hər kəs təsir etdiyi bir prosesdir. [9, s.5] Vəliyev isə globallaşmaya dünya təsərrüfatının vahid əmtəə, xidmət, kapital, işçi qüvvəsi və biliklər bazasına çevriləməsi prosesi kimi yanaşır. Onun fikrincə mürəkkəb və ziddiyyətli globallaşma proseslərinin dərinləşməsi bəşəriyyətin ictimai və iqtisadi inkişafında yeni mərhələ yaratmış və “meqacəmiyyət” adlanan ümumbəşəri cəmiyyətin formalaşmasına yol açmışdır. [10, s.24] Məhdud mənada globallaşma əmtəə və xidmətlərin bütün dünya miqyasında sərhədsiz hərəkətidir, geniş mənada isə bir fenomendir və universal siyasi, ictimai və mədəni dəyərlərin

milli sərhədləri aşaraq lokal norma və rutinlər həlini almışdır. [11, s.20] Qloballaşma iqtisadi, siyasi, sosial və mədəni sahələrdə bəzi dəyərlərin sərhədləri aşaraq dünya miqyasında yayılmışdır. [12, s.24] Martin Albrou isə qloballaşmanı dünyadakı xalqların qlobal cəmiyyət olma istiqamətindəki fəaliyyətlərinin cəmi olaraq görür. Alman səsioloq Vilrix Bek qloballaşmanı hər hansı bir dövlətə və ya hökumətə bağlı olmayan dünya cəmiyyəti adlandırmışdır. R.M.Kanterin fikrincə qloballaşma şəraitində dünya məhsulların və düşüncələrin eyni zamanda hər yerdə mövcud olduğu qlobal bir bazara çevrilir. Bardhan qloballaşmanın əsas prinsip olaraq beynəlxalq iqtisadiyyata integrasiya, xarici ticarət və investisiyalara açıq olmaq kimi qiymətləndirmişdir. [13, s.9] Qloballaşmaya pozitiv yanaşmalar içərisində onu yeni texnologiyaların tətbiqi və maneələrin aradan qaldırılması nəticəsində məsafləri “kiçildən” və ölkələri “yaxınlaşdırın”, həmçinin ümumi rifaha səbəb olan bir proses kimi qiymətləndirən yanaşmalar da mövcuddur. C.Stiqlitzə görə qloballaşma beynəlxalq ticarətdə maneələrin aradan qaldırılması və ticarətin sərbəstləşməsi, milli iqtisadiyyatların integrasiyası nəticəsində hər kəsi xüsusişə kasibləri zənginləşdirəcək bir gücdür. C.Mittelmana görə isə qloballaşma sosial münasibətləri zaman və məkan cəhətdən sixışdıraraq kiçildir. C.Adanın fikrincə qloballaşmadan bəhs etmək, iqtisadi bir sistem olan kapitalizmin bütün dünyaya yayıldığını qəbul etməkdir. [14, s.6]

Yuxarıda qeyd etdiyimiz kimi qloballaşmanın gözlənilənin əksinə olaraq müsbət istiqamətdə getmədiyini müdafiə edən qloballaşma əleyhdarları kimi Naomi Kleyn, Norena Hertz, Paul Hirst, Qraham Tompson, Cozef Stiqlitz, Maykl Hardt və Antonio Neqrinin adlarını çəkə bilərik. Qloballaşma əleyhdarlarından olan Çomski qloballaşmanı mənfəətpərəst meqabizneslərin, totalitar qurumların tiranlığı olaraq təsvir etmişdir. [15, s.21] Boratova görə isə qloballaşma sadəcə yeni bir terminidir. 20-ci əsrin əvvəllərində elmi terminologiyaya daxil olan imperializmin özüdür. İmparrializm anlayışına hörmət qazandırmaq, imperializmin qarşısında çərsizlik yaratmaq cəhdidir. [16, s.35] Qloballaşma dünyanın harasında bir dəyər varsa onun istehsal prosesində keçirilərək metaya çevirib bütün dünyaya satılması prosesi-

dir. [17, s.26] Dicle qloballaşmanı dövlətlərin hegemoniyasının, bazar iqtisadiyyatında işsizliyin, bərabərsizliyin və etibarsızlığın get-gedə artdığı bir proses olaraq təsvir etmişdir. [18, s.56] Ekinə görə qloballaşma ölkə iqtisadiyyatların get-gedə bir-birinnən asılı vəziyyətə düşməsidir. Qloballaşmanın zəruri bir proses olduğunu müdafiə edənlərin yanıldığını, qloballaşmanın əslində “qlobal cəfəngiyat” olduğunu düşünənlər də mövcuddur. [19, s.58] Bəzi marksist və sosialist elm adamlarının fikrincə qloballaşma yeni bir anlayış deyil, kapitalizmin genişlənməsi, dərinləşməsi və görkəmini dəyişdirərək maskalanmasıdır. O, yeni imperializm və yeni müstəmləkəçilik formasıdır. [20, s.23] Qloballaşma riskli bir prosesdir. Təkcə ona görə yox ki bu proses uğursuz ola bilər, həmdə ona görə ki bu proses uğurlu inkişafı bəşəriyyətin özünü məhv etməsini sürətləndirir. [21, s.10] Bəzi elm adamları qloballaşma ilə yerli mədəniyyətlərin transformasiyaya məruz qaldığını və ölkələrin mənəvi dəyərlərinin yox olduğunu müdafiə edirdilər. [22, s.241] Məsələn Kaplan iddia edir ki, qlobal bazarın yaratdığı demoqrafik və ekoloji dəyişikliklər milli dövlətin sonu və xaosun başlanğıçı ilə nəticələnəcək. [23, s.2227] Hantinqtona görə qloballaşma mədəniyyətlər arasında fərqliliklərə, qütbleşmələrə və münaqışılərə yol açmaqdadır. Griffinə görə isə qloballaşma müxtəlif xalqların ənənəvi yaşam tərzlərini amerikan yaşam tərzi qarşısında zəiflətməkdir. [24, s.33] Hirst və Tompson müəllifi olduqları “Qloballaşma sual altında” adlı kitabda bütünləşmiş dünya iqtisadiyyatının olmadığını, daha çox müxtəlif ölkə iqtisadiyyatlarından ibarət beynəlxalq iqtisadiyyat mövcudluğunu qeyd etmişdir. Onlara görə qloballaşmaya aid edilən bir çox iqtisadi fəaliyyət tarixdə müəyyən zamanlarda mövcud olmuşdur və dolayısı ilə qloballaşma yeni bir proses deyildir. [25, s.8] Sassen qloballaşmanın əslində “amerikanlaşma” olduğunu, Kalb isə qloballaşmanın dünyada gedən hüquqi, iqtisadi və digər bir sıra prosesləri amerikan və anglo-sakson modelinə saldığını qeyd edir. [26, s.17] Ritzer “Cəmiyyətin McDonaldslaşdırılması” adlı kitabında qloballaşma prosesinin Amerika cəmiyyətinin dünyasının digər hissəsi üzərində hegemoniyasına rəvac verdiyini qeyd etmişdir. Ritzerin fikrincə bu proses ancaq restoran sahəsini deyil cəmiyyətin bütün sahələrini öz təsiri altına almışdır. [27, s.23]



Amin qloballaşmanın yeni dünya nizamı deyil, qütbləşmə, bərabərsizlik və qlobal nizamsızlığa gətirib çıxaracağına inanır. Tatar qloballaşmanı Amerikanlaşma, kapitalizmin yeni şəkli kimi dəyərləndirir. [17, s.128] Mertona görə isə qloballaşma kapitalizmin və ya imperializmin yeni formasıdır. Henri Kissincer qloballaşmanı ABŞ-in dominantlığının başqa adı adlandırmışdır. Onun fikrincə qloballaşma qəçilməzdir. O siyasətdən asılıdır, xüsusilə də ABŞ siyasətindən. [28, s.501] Qloballaşma bəzilərinə görə sərhədlərin mənəsizləşdiyi bir dövrdür. [29, s.8] Mehmet Bayrakdara görə 1980-ci illərdən bugünə kimi istifadə olunan qloballaşma anlayışı əslində “qloballaşdırma”dır. Qloballaşma – əhali artımı, miqrasiya, ticarət və turizm kimi təbii hadisələr nəticəsində bəşəriyyətin bütünləşməsi prosesidir. Qloballaşdırma isə siyasi və ideoloji bir gücün müəyyən məqsədlər uğrunda planlı şəkildə həyata keçirdiyi prosesidir. [30, s.150] C.Soros isə qloballaşmanın investisiyanın sərbəst dövr etdiyi və milli iqtisadiyyatların qlobal maliyyə bazarları və transmilli korporasiyalar tərəfindən idarə olunduğu müvazinətsiz bir proses olduğunu müdafiə etmişdir. [31, s.9]

### **Anti-qloballaşma hərakatı**

Yuxarıda qeyd etdiyimiz qloballaşma əleyhinə olan yanaşmalara əsaslanan və anti-qloballaşma adı verilən qlobal müxalifət mövcud neo-liberal qloballaşma yerinə ədalətli, demokratik və humanist qloballaşma prosesi tələb etməkdədir. Dünyanın müxtəlif nöqtələrində qeyri-hökumət təşkilatları, qruplar və icmalar qloballaşmanın səbəb olduğu yoxsulluq, gəlir bərabərsizliyi, əməyin istismarına qarşı mübarizə aparır. Beləki onlar Dünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Böyük Səkkizlik kimi qlobal təşkilatları və onların tədbirlərini protest edirlər. [32, s.3] Anti-qloballaşma hərakatının üzvləri qloballaşmanın 4 zəif cəhətini təqnid edirlər:

- 1) Legitimliyin olmaması
- 2) Hesabatlılığın olmaması
- 3) Təşkilatlanmanın olmaması
- 4) Şəffaflığın olmaması

Anti-qlobalistlərin qarşı olduğu əsas məsələlər: yoxsulluq, iqtisadi məsələlərdə dövlət müdaxiləsinin olmaması (*laissez-faire*), geni dəyişdirilmiş qidalar, müharibələr və qloballaşmanın təkanverici qüvvəsi olaraq gördükələri

ABŞ-dır. Onlar iddia edirlər ki, Davos Forumu qlobal sosial problemləri ya görməməzliyə vurur, ya da daha da ağırlaşdırın qərarlar qəbul olunmasına səbəb olur. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatı kimi qlobal iqtisadi təşkilatlar ümumiyyətlə demokratik məhdudiyyətlər olmadan fəaliyyət göstərir. Hətta böyük transmilli korporasiyalar yerli hökumətlərə onlara imtiyazlar verən qanunlar qəbul edilməsi üçün təzyiq göstərir. Anti-qlobalistlər tərəfindən təşkil olunan Porto Alegre Forumu transmilli korporasiyaların səlahiyyətlərinin məhdudlaşdırılmasından tutmuş BMT, Beynəlxalq Əmək Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatlara yeni öhdəliklər və tənzimləyici səlahiyyətlərin əlavə edilməsinə qədər bir sıra tövsiyyələr vermişdir. Bu yolla antiqloballaşma hərəkatı milli və beynəlxalq səhnədə qloballaşma üzərində daha çox təsir riçaqları əldə edə bilər. [33] Bəzən elmi ədəbiyyatlar anti-qloballaşma termininin əvəzinə “anti-korporasiya” və “anti-kapitalist” anlayışlarına da rast gəlmək mümkündür. Anti-qloballaşma hərakatının tarixinə nəzər saldıqda onun qloballaşma prosesi ilə eyni dövrdə formalasdığını görə bilərik. Anti-qloballaşma hərakatlarının ilk qığılçımı kimi “Yavaş” (slow) hərəkatını misal göstərə bilərik. Yavaş hərəkatı anti-qloballaşma hərəkatı olub İtaliyada meydana gəlmiş daha sonra bütün dünyaya yayılmışdır. 1986-ci ildə Romanın əsas meydanlarından olan Piazza di Spagna meydanında McDonald's restoranının açılmasına etiraz olaraq başlanan hərəkat ilk olaraq “fast food” mədəniyyətinə qarşı olsa da daha sonralar digər sahələrə də sıraət etmişdir. 1989-cu ildə İtaliyanın Bardo qəsəbəsində yazıçı Karlo Petrinin rəhbərliyi altında “Slow Food Birliyi” yaradılmışdır. Bugün “slow food” hərəkatının 100 mindən artıq üzvü, 100-dən çox ölkədə nümayəndəliyi mövcuddur. Növbəti illərdə ölkələr arasında bağlanan siyasi və iqtisadi sazişlər, “bir qütbü” qloballaşma prosesinə zəmin yaratdığı və yoxsul ölkələrin maddi sərvətləri hesabına inkişaf etmiş ölkələri daha da zənginləşdirəcəyi əsas götürülərək müxtəlif etirazlarla qarşılanmışdır. Çünkü qloballaşma prosesinə qarşı ən əsas təqnid düşüncələrdən biri də qloballaşmanın tek qütbü həyata keçirilməsi idi. [34, s.889]

Bu sazişlərə misal olaraq üç şimalı Amerika ölkəsi – ABŞ, Kanada və Meksika arasında 1992-

ci ildə imzalanmış Şimali Amerika azad ticarət zonası haqqında Sazişini (NAFTA) göstərmək olar. Bu saziş hər üç ölkədə, xüsusilədə Meksikada ciddi reaksiyalara səbəb olmuş və etirazlarla qarşılanmışdır. 1994-cü ildə NAFTA-ya qarşı Meksikanın Çiapas ştatında əksəriyyəti kasib xalq kütłələrindən ibarət hərakat başlandı. Liderliyini Subkomandante Markosun həyata keçirdiyi Zapatista Milli Azadlıq Ordusu (EZLN) qloballaşma adı altında imperializm və müstəmləkəciliyin yayılmasına “Ya Basta!” (Artıq yetər!) deyərkən NAFTA-ya qarşı çıxmışdır. Anti-qlobalistlərin əsas etiraz mövzularından biri də ingilis dilində “sweatshop” - hərfi tərcümədə mənası “tər emalatxanasi” olan işçilərin siğortasız, zərərli, pis əmək şəraiti olan iş yerlərində az əmək haqqı ilə işlədilməsidir. Bu müəssisələr hesabına üçüncü dünya ölkələrinin vətəndaşları əlavə əmək haqqı ödənilmədən normadan artıq işləyərək transmilli korporasiyalar kimi tanınan qlobal şirkətləri işçi xərcindən azad edirlər. Bu “tər emalatxanaları”-na Meksika, Hindistan, Banqladeş, Malaziya, İndoneziya, Şimali Koreya, Flillin və xüsusilədə Çin kimi ucuz işçi qüvvəsi olan ölkələrdə rast gəlmək olar. Bu ölkələrdə işçilərin fundamental hüquqlarının pozulmasına səbəb olan “tər emalatxanaları” Avropa və Şimali Amerikada da işsizliyin artmasına gətirib çıxarıır. Çünkü böyük şirkətlər istehsal müəssisələrini işçi qüvvəsinin ucuz olduğu ölkələrdə yaratmağa üstünlük verirlər. Jurnalist Andryu Ross tərəfindən “tər emalatxanaları ili” adı verdiyi 1995-1996-ci illərdə ABŞ və Kanadada “tər emalatxanalarına” qarşı kütləvi kompaniyalar həyata keçirilmişdir. Anti-qloballaşma hərakatına digər bir misal olaraq ötən əsrin sonunda İngiltərədə təşkil olunan “Jubilee” kompaniyasını göstərə bilərik. 1990-ci illərin sonunda bu kompaniya kasib ölkələrin varlı ölkələrə olan borclarının silinməsi üçün milyonlarla imza toplayır və nümayişlər təşkil edir. Adını İncildəki borcların bağışlanması tövsiyyə edən “Jubilee” məfhümündən götürən bu kompaniya üçüncü dünya ölkələrinin borclarının silinməsi üçün beynəlxalq rəy formalasdırmağa çalışırıdı. 15-17 may 1998-ci ildə İngiltərənin Birminqem şəhərində keçiriləcək 24-cü G8 Sammiti ərəfəsində “Jubilee” kompaniyasının təşkilatçılığı ilə on minlərlə insan “Borc zəncirlərini qırmaq üçün, insan zənciri yaradın” şüarı ilə küçələrə axıstdı. Hər yaşdan və cəmiyyətin hər

təbəqəsindən olan 70 min nəfərlik kütlə Birminqem şəhərində böyük etiraz aksiyası keçirmişdir. Anti-qlobalistlər öz etirazlarının kuliminasiyasına 1999-cu ildə ABŞ-in Sietl şəhərində keçirilən aksiyada çatdırılar. Belə ki, 1999-cu ilin sonunda ABŞ-in Vaşinqton ştatında yerleşən Sietl şəhərində keçirilən Ümumdünya Ticarət Təşkilatının nazirlərin üçüncü sammiti etirazçılar tərəfindən kütləvi nümayişlərlə qarşılandı. ÜTT-nin Millenium zirvəsi adlandırılaraq üçüncü nəzirlər sammitinə ev sahibliyi edən Sietl şəhəri həmdə ABŞ-in texnologiya mərkəzləri sırasındadır. Bir çox nəhəng şirkətlərin mərkəzi bu şəhərdə yerləşir. Nümayişçilər “Nike”, “Adidas”, “Starbucks”, “McDonalds” kimi bir çox dünya markalarının və bankların ofis binalarına hücum etdirilər. Beləliklə polislə nümayişçilər arasında qarşidurma yarandı. 29 noyabr – 3 dekabr tarixlərində baş verən bu hadisələr mediada və bəzi ədəbiyyatlarda “Sietl döyüyü” də adlandırılır. Mitinqlər, küçə yürüşləri və polislə nümayişçilər arasında qarşidurmalar səbəbindən çətinliklə keçirilən sammit uğursuzluqla nəticələndi. Üçüncü dünya ölkələri və “Dördlük” adlandırılaraq ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqı arasında razılıq əldə olunmadı. Məhz bu sammitdə üçüncü dünya ölkələrinin nümayəndələri təklif olunan sazişdən gözlədiklərindən daha az mənfəət qazanacaqlarını anladılar. Xüsusilə də Afrika ölkələrinin nəzirləri küçədəki nümayişçilərlə eyni mövqə nümayiş etdirdilər. Anti-qloballaşma hərakatının 1999-cu ildə Sietl hadisələrində həm dünya liderlərini, həm də media və ictimaiyyəti təəccübələndirən əsas xüsusiyəti kilsə qruplarından anarxistlərə, həmkarlar ittifaqlarından təbiət mühafizəçilərinə qədər müxtəlif məramlı qrupları bir məqsəd altında birləşdirməsi idi. Elə bu səbəbdən kanadalı yazıçı və aktivist Naomi Kleyn iştirakçısı olduğu anti-qloballaşma hərakatını bir çox hərakati özündə birləşdirən bir hərakat – “koalisiyalar koalisiyası” adlandırmışdır.

20-22 İyul 2001-ci il tarixində İtaliyanın Genova şəhərində təşkil olunan 27-ci G8 ölkələri sammiti zamanı Sietl hadisələrinin davamı yaşındı. 300 minə yaxın nümayişçi küçələrə axın etdi və bu sammitə öz etirazlarını bildirdi. Polislə yaşanan qarşidurmalarla 23 yaşlı nümayişçi həyatını itirdi. 15 fevral 2003-cü ildə ÜTT-nin Meksikanın Kankun şəhərində keçirilən toplantısı da küçə nümayişləri və etirazlarla müşayiət



olundu. Maykl Hardt və Antonio Neqrinin 2000-ci ildə nəşr olunan “İmperiya” adlı kitablarında mövcud qloballaşma prosesini imperiyaya bənzətmış və ona qarşı yeni internasionala ehtiyac olduğunu qeyd etmişlər. 2004-cü ildə nəşr etdirikləri “Assembly” adlı kitabda isə anti-qloballaşma hərakatının əvvəlki kitabda tələb etdikləri yeni internasionalın praktik nümunəsi olduğunu bildirmişlər. Corc Sorosun fikrincə kapitalizmin meydana gətirdiyi ədalətsiz şərait anti-qloballaşma hərakatının təşkil etdiyi etirazlara haqq qazandırır. Yanvar 2001-ci ildə Braziliyanın Porto Alegre şəhərində təşkil olunmuş Dünya Sosial Forumu “başqa bir dünya mümkünür” şüarı ilə diqqətləri sosial problemlərə çəkməyi hədəfə almışdır. Davos Forumuna qarşı 25-30 yanvar 2001-ci ildə təşkil olunan Dünya Sosial Forumunda 120 ölkədən 4000-ə yaxın nümayəndə iştirak etdi. Elə həmin il Davos və Port Alegre arasında görüntülü bağlantı yaradıldı və fikir mübadiləsi aparıldı. Sonralar regional sosial forumlar: Avropa, Amerika, Asiya, Afrika, Aralıq dənizi sosial forumları təşkil olundu. Avropa sosial forumu öz məramlarını izah etmək üçün anti-qloballaşma ifadəsi əvəzinə “alternativ qloballaşma” şüarını istifadə etmişdir. Həmçinin, anti-qloballaşma hərəkatının aktivistlərindən olan, antropoloq və anarxist David Graberin fikrinə görə anti-qloballaşma termini ABŞ mediası tərəfindən “icad edilmişdir” və hərəkat iştirakçıları uğrunda mübarizə apardıqları hərəkatı daha çox “hərəkətlər hərəkatı”, “qlobal ədalət hərəkatı”, “fərqli qloballaşma hərəkatı” olaraq adlandırmaga üstünlük verirlər. Qloballaşma əleyhdarları ümumi olaraq qloballaşmanın bütün istiqamətlərinə qarşı deyillər. Onlar idmanın, ünsiyyətin, internetin, texnologiyanın qloballaşmasına müsbət yanaşraqlar, əsas problemlərin məhz investisiyaların qloballaşmasından yarandığını qeyd edirlər. Qloballaşma əleyhdarlarına görə bu anlayış böhran vəziyyətində olan kapitalist sərmayənin kasib ölkələrin resurslarını istismar etmək üçün istifadə etdiyi saxta bir anlayışdır. [35, s.48] Bununla da onlar bütünlüklə qloballaşma prosesinə qarşı deyil, qloballaşma adı altında həyata keçirilən istismara qarşı çıxdıqlarını bəyan edirlər. Qloballaşmanın ancaq mənfi cəhətlərini şıxırdənləri Davos Dünya İqtisadi forumunda Meksika prezidenti Ernesto Zedillo “qlobalofobik” (qloballaşmadan qorxanlar) adlandırmışdır. [35, s.34] Fridmanın

fikrincə qlobal bazar biznes sahəsində limitsiz imkanlar yaratmaqla bərabər yerli mədəniyyətlər və ətraf mühit üçün ciddi təhlükəyə çevrilir. O özünün “Leksus və Zeytun ağacı: Qloballaşmanı anlamaq” adlı kitabında Leksus avtomobili və Zeytun ağacının timsalında insanın qlobal bazaar da iştirak edib zənginləşmə arzusu ilə onun öz milli və yerli dəyərlərinə bağlılığını qarşılaşdırır. O qeyd edir ki, qloballaşmanın gələcəyi bu iki meylin barışmasından asılıdır. [36, s.261]

### Nəticə

Qloballaşmanı mənfi və ya müsbət cəhətdən qiymətləndirən bütün bu nəzəriyyə və yanaşmaların fonunda qeyd edə bilərik ki, qloballaşma özlüyündə yaxşı və ya pis deyil. Müasir texnologiyanın inkişafı ilə daha da sürətlənən bu proses həm də bir fırsat və vasitə kimi qiymətləndirilməlidir. Texnoloji yeniliklər sayəsində investisiyalar, əmtəə və xidmətlər sərhədləri aşaraq daha sürətlə hərəkət edir, ölkələrin insan resursları isə qlobal əmək bazارında dəyərləndirilir. Bu qeyd edilən müsbət hallarla yanaşı qloballaşma adı altında qərbən xüsusilə də ABŞ-in kor-koranə təqlidi, transmilli korporasiyalar tərəfindən ölkə bazarlarının ələ keçirilməsi, yerli şirkətlərin sixşdırılması, kasib ölkələrin asılı hala salınması, əmək istismarı və s. hallara da rast gəlinir.

Yuxarı da qeyd etdiyimiz kimi qloballaşma heç bir dövlətdən asılı olmadan davam edən və rəqəmsallaşma ilə daha da sürətlənən bir prosesdir. Onun necəliyi isə ona olan yanaşmadan və ondan istifadədən asılıdır. Bu “vasitə”-dən supergüclərin istismar aləti kimi deyil, bütün ölkələr üçün qarşılıqlı integrasiya və yeni bazarlara çıxış və inkişaf aləti kimi istifadə olunmalıdır.

### ƏDƏBİYYAT SİYAHISI:

- 1) Afat, E. Karşı küreselleşme hareketi:küreselleşmeyi hedef alan küresel muhalefat. İstanbul, 2010
- 2) Karabiçak, M. Küreselleşme Sürecinde Gelişmekte Olan Ülke Ekonomilerinde Ortaya Çikan Yönəlim ve Tepkiler, 2002
- 3) Economist, T. Globalisation. The Economist, <https://www.economist.com/news/2009/07/20/globalisation>, 2009
- 4) HELD, D. A. Küresel Dönüşümlər, Siyaset, Ekonomi ve Kültür. Ankara: 2006.

- 5) L.Friedman, T. The Lexus and Olive Tree. New York: Farrar, Straus and Giroux, 2001
- 6) Fındıkçı, A. Dünya Ekonomisi Küreselleşmenin Neresinde? Uluslararası İlişkiler Dergisi, 21-49, 2006
- 7) Ellwood, W. Küreselleşmeyi Anlama Kılavuzu. İstanbul, 2002
- 8) Ohmae, K. Görünmeyen kıta : yeni ekonominin dört stratejik buyruğu. İstanbul: Türk Henkel Dergisi Yayınları, 2000
- 9) Temiz, H. E. Küreselleşmenin sosyal boyutları ve türkiye açısından etkileri. Ankara: Genel-İş Matbaası, 2004
- 10) Vəliyev, D. Azərbaycanın qlobal iqtisadiyyata integrasiyası. Bakı: Adiloğlu nəşriyyatı, 2008
- 11) Əsədov, A. Günümüzün fenomeni: Qloballaşma. Azərbaycan qloballaşma prosesinə həzirlığa haradan başlamalıdır. "Qloballaşan Azərbaycan" Sivil İnkısap Mərkəzi, 2006
- 12) Rıdvən.S.Karluk. Uluslararası Ekonomi, Teori ve Politika. İstanbul: Beta Basım Yayımları, 2003
- 13) Zengingönül, O. Yoksulluk Gelişmişlik Ve İşgücü Piyasaları Ekseninde Küreselleşme. Ankara: Adres Yayınları, 2004
- 14) Cebeci, İ. Küreselleşme yaklaşımıları kapsamında küreselleşme sürecinin tarihsel değerlendirmesi. İstanbul Üniversitesi Sosyoloji Konferansları Dergisi, 6., 2011
- 15) Bozkurt, V. Küreselleşmenin insani yüzü. İstanbul: Alfa Basım Yayımları Dağ, 2000
- 16) Boratav, K. Emperyalizmin Yeni Masalı Küreselleşme. Ankara: İmge Kitabevi Yayınları, 1997
- 17) Tatar, T. Kürede dönen siyaset. İstanbul: Doğu Kütüphanesi Yayınları, 2008
- 18) Dicle, A. Küresellesme: Nedenler, Sonuçlar ve Tepkiler. Ekonomik Forum, 2000
- 19) James Petras, Henry Veltmeyer. 21. Yüzylinder Emperyalizm Maskesi Düşürülen Küreselleşme. İstanbul: Mephisto Yayınları, 2006
- 20) Başkaya, F. Sömürgecilik Emperyalizm ve Küreselleşme. Ankara: Öteki Yayınları, 1997
- 21) Sztumski, W. Globalisation. The Journal of International Issues, 10-23, 2014
- 22) Giddens, A. Sociology. Polity Press, 2001
- 23) Xing, L. Capitalism and Globalisation in the Light of the Communist Manifesto. Economic and Political Weekly, 15-28, 1998
- 24) Griffin, K. Globalization and the Shape of Things to Come. Studies in Development Strategy and Systemic Transformation, 33–52, 2000
- 25) Paul Hirst & Grahame Thompson. Küreselleşme sorgulanıyor. Ankara: DOST, 2007
- 26) Don Kalb, Marco Van Der Land , Richard Staring. The Ends of Globalization: Bringing Society Back In. Maryland: Rowman & Littlefield Publishers, 2000
- 27) Ritzer, G. The McDonaldization Thesis: Explorations and Extensions. SAGE Publications Ltd, 1998
- 28) Jovanović, M. N. Is Globalisation Taking us for a Ride? Journal of Economic Integration, 501-549, 2010
- 29) Robertson, R. Globalization: Social Theory and Global Culture. London: Sage, 1992
- 30) Bayrakdar, M.. Küreselleşme ve Küreselleştirme. Dini Araştırmalar, 149-162, 2003
- 31) Soros, G. Küresellesme Üzerine. İstanbul: İstanbul Bilgi Üniversitesi Yayınları, 2003
- 32) Murat ÜNAL , Y. Sinan ZAVALSIZ . Küreselleşme Karşıtı Bir Hareket: Yavaş Hareketi . İnsan ve toplum bilimleri araştırmaları dergisi , 889-912, 2016
- 33) Çetin, B. N. Küreselleşme olgusunun farklı boyutlarıyla toplumsal yansıması: Küreselleşme karşıtı hareketler (Türkiye örneği). Elazığ, 2008
- 34) Pattas, C. The Lexus and the Olive Tree by Thomas Friedman Review. A Journal of Policy Analysis and Reform, 261-263, 2000



**Aliaga Bayram oghlu AZIMZADE**  
Doctoral student of Western Caspian University  
E-mail: eliaga.ezimzade.phd@wcu.edu  
ORCID ID - 0000-0001-5071-2418

## **COMPARATIVE ANALYSIS OF THEORETICAL VIEWS ON GLOBALIZATION**

### **Summary**

The technological development of the 21st century has accelerated the process of globalization by shortening the distances and increasing the circulation of money and goods. The concept of globalization, which appeared in the middle of the last century, is used today in many fields in different meanings. The reason for this is the existence of different ideas and approaches about globalization. In some theoretical views, globalization is evaluated as a positive integration process that brings countries and people closer, but there are also many who see globalization as "Americanization", "a new stage of capitalism", and "Westernization". The article briefly reviews the history of the concept of globalization and shows various definitions that express different approaches to globalization. Approaches to globalization are divided into three main groups, including extreme globalization supporters who see globalization as a new phase of history, those who see it as a process that existed in the past, and those who believe that it will change the existing system. Those who are critical of the globalization process and want to see it not as a unipolar process but as a process of mutual integration have united under the name of the anti-globalization movement. The article looks at the history of the anti-globalization movement, the claims of the participants of the movement against globalization and the goals of the movement are mentioned. Because the participants of the anti-globalization movement are not completely against globalization. On the contrary, they are in favor of promoting the integration of economy, technology, and cultures. This group, known as anti-globalists, opposes the implementation of imperialist policies under globalization. Both pro-globalization and anti-globalization advocates recognize globalization as an opportunity and emphasize its proper use for human well-being and the achievement of universal goals.

**Keywords:** Globalization, anti-globalization, hyperglobalists, skeptics, transformers

**Алиага Байрам оглы АЗИМЗАДЕ**  
Докторант Западно-Каспийского университета  
E-mail: eliaga.ezimzade.phd@wcu.edu  
ORCID ID - 0000-0001-5071-2418

## **СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ТЕОРЕТИЧЕСКИХ ВЗГЛЯДОВ НА ГЛОБАЛИЗАЦИЮ**

### **Резюме**

Технологическое развитие XXI века ускорило процесс глобализации, сократив расстояния и увеличив обращение денег и товаров. Понятие глобализации, появившееся в середине прошлого века, сегодня используется во многих сферах в разных значениях. Причиной этого является существование различных идей и подходов к глобализации. В некоторых теоретических взглядах глобализация оценивается как позитивный интеграционный процесс, сближающий страны и людей, но есть также многие, кто рассматривает глобализацию как «американизацию», «новую стадию капитализма» и «вестернизацию». В статье кратко рассматривается история понятия глобализации и показаны различные определения, выражающие разные подходы к глобализации. Подходы к глобализации делятся на три основные группы, включая крайних сторонников глобализации, которые рассматривают глобализацию как новую фазу истории, тех,



кто рассматривает ее как процесс, существовавший в прошлом, и тех, кто считает, что она изменит существующую систему. Те, кто критикует процесс глобализации и хочет видеть его не как однополярный процесс, а как процесс взаимной интеграции, объединились под именем антиглобалистского движения. В статье рассматривается история антиглобалистского движения, упоминаются претензии участников движения против глобализации и цели движения. Потому что участники антиглобалистского движения не являются полностью против глобализации. Напротив, они выступают за содействие интеграции экономики, технологий и культур. Эта группа, известная как антиглобалисты, выступает против проведения империалистической политики в условиях глобализации. Сторонники как сторонников глобализации, так и противников глобализации признают глобализацию как возможность и подчеркивают ее правильное использование для благосостояния людей и достижения универсальных целей.

**Ключевые слова:** Глобализация, антиглобализация, гиперглобалисты, скептики, преобразователи.